

1(103)-629/15

Q RAR

Bak, Apellyasiya M hk m sinin Cinay t Kollegiyas,

25 may 2015-ci il

Bak, h ri

**Hakiml r - Vaqif nv r o lu Mursaqulovun s drliyi v m ruz si il ,
Mirpa a Süleyman o lu Hüseynov v H s n Hüseyn o lu hm dovdan ibar t
t rkibd ,**

M hk m iclas katibi - K rim Bah d d n o lu Xudayevin,

Dövl t ittihamç,s, - Az rbaycan Respublikas, Ba Prokurorlu unun Dövl t
ttiham,n,n Müdafi si üzr dar nin prokuroru R sul Elçin o lu Abbasovun,
M hkum - XXXnun v onun müdafi çisi K rimov Mehram M lik o lunun,
T rcüm ç i - Ruslan irinbala o lu Qaz,yevin i tiraklar, il ,

24 iyul 1985-ci il tarixd Bak, h rind anadan olmu ,
Az rbaycan Respublikas,n,n v t nda ,, subay, orta
t hsilli, i l m y n, vv ll r m hkum olunmam, , Bak,
h ri X tai Rayon M hk m sinin 12.03.2015-ci il tarixli
hökmü il Az rbaycan Respublikas, CM-n,n 177.2.3,
177.2.4-cü madd l ri il t qsirli bilin r k 4 il müdd tin
azadl,qdan m hrum etm c zas,na m hkum olunmu ,
Bak, h ri, Yasamal rayonu, D.Bünyatzad küç si, ev 28
ünvan,nda qeydiyyatda olan, Bak, h ri, X tai rayonu,
UPD q s b si, R.Ba ,rov küç si, ev 36/5 ya am, ,
bar sind h bs q timkan t dbiri seçilmi , hal-haz,rda AR
N-nin PX-n,n Bak, stintaq T cridxanas,nda saxlan,lan
XXXnun bar sind olan

Bak, h ri X tai Rayon M hk m sinin 12 mart 2015-ci il tarixli, 1(011)-
42/2015 sayl, hökmünd n dövl t ttihamç,s, Eldar Balaki iyeve t r find n verilmi
apellyasiya protestin v m hkum XXX t r find n verilmi apellyasiya ikay tin
Bak, Apellyasiya M hk m sinin binas,nda aç,q m hk m iclas,nda baxaraq

MÜ YY N ETD :

Bak, h ri X tai Rayon M hk m sinin 12 mart 2015-ci il tarixli, 1(011)-
42/2015 sayl, hökmü il (s drlik ed n H.Ç.M mm dov) XXX Az rbaycan
Respublikas, Cinay t M c ll sinin 177.2.3, 177.2.4-cü madd l ri il t qsirli
bilin r k 04 (dörd) il müdd tin azadl,qdan m hrum etm c zas,na m hkum

Elçin o lu Abbasov m hk m kollegiyas,na apellyasiya protestinin d lill rin uy un izahat ver r k, Bak, h ri X tai Rayon M hk m sinin 12 mart 2015-ci il tarixli, 1(011)-42/2015 sayl, hökmünü m hkum XXXnun xsiyy tin uy un olmayan, yüngüllüyün gör aç,q-ayd,n dal tsiz olan c za t yin edilm si sas, il d yi diril r k, ona m hkum olundu u madd nin sanksiyas, h ddind daha a ,r c za t yin edilm sini xahi etmi dir.

M hk m iclas,nda i tirak ed n m hkum XXX v onun müdafi çisi K rimov Mehram M lik o lu m hk m kollegiyas,na izahatlar,nda apellyasiya ikay tinin d lill rini müdafi etdikl rini bildirmi l r v m hk m d n Bak, h ri X tai Rayon M hk m sinin 12 mart 2015-ci il tarixli, 1(011)-42/2015 sayl, hökmünü dal tsiz oldu una gör d yi dirib, XXXna daha yüngül c za t yin edilm sini xahi etmi l r.

Bak, Apellyasiya M hk m sinin Cinay t Kollegiyas, cinay t i inin materiallar,n, ara d,r,b, apellyasiya protestinin v apellyasiya ikay tinin d lill rini müzakir ed r k, dövl t ittihamç,s,n,n apellyasiya protestinin t min edilib apellyasiya ikay tinin t min edilm m si, m hkumun v onun müdafi çisinin is apellyasiya ikay tinin t min edilib apellyasiya protestinin t min edilm m si haqq,nda fikirl rini dinl y r k hesab edir ki, a a ,dak, saslara gör apellyasiya protesti v apellyasiya ikay ti t min edilm m li, Bak, h ri X tai Rayon M hk m sinin 12 mart 2015-ci il tarixli, 1(011)-42/2015 sayl, hökmü is d yi dirilm m lidir.

Bel ki, Az rbaycan Respublikas, Cinay t-Prosessual M c ll sinin 397.1-ci madd sin sas n apellyasiya instansiyas, m hk m si birinci instansiya m hk m si t r find n i in faktiki hallar,n,n mü yy n edilm sinin, habel cinay t qanununun v bu M c ll nin normalar,n,n t tbiq edilm sinin düzgünlüyünü yoxlay,r.

H min M c ll nin 397.2-ci madd sinin t l bin gör is birinci instansiya m hk m si t r find n mü yy n edilm i faktiki hallar apellyasiya instansiyas, m hk m si t r find n yaln,z apellyasiya ikay tinin v ya apellyasiya protestinin hüdudlar,nda yoxlan,l,r. Birinci instansiya m hk m si t r find n cinay t qanununa v bu M c ll nin normalar,na riay t edilm si apellyasiya instansiyas, m hk m si t r find n apellyasiya ikay tinin v ya apellyasiya protestinin d lill rind n as,l, olmayaraq yoxlan,l,r.

XXXnun qeyd olunan cinay t m lini tör tm si özünün qism n etirafedici ifad si, z r rç kmi xsin ifad si, ahid ifad l ri, ekspert r yl ri v t dqi olunmu sübutlarla t sdiq olunaraq, birinci instansiya m hk m sind tam, h rt r fli v obyektiv ara d,r,lm, v m nb yinin möt b rliliyi m hk m kollegiyas,nda heç bir übh do urmayan bu sübutlar sas,nda birinci instansiya m hk m si XXXna, ona ittiham olunmu cinay t m lini tör tm si haqda i in faktiki hallar,na uy un olan qanuni v sasl, n tic y g lmi v onun m lini Az rbaycan Respublikas, CM-n,n 177.2.3, 177.2.4-cü madd l ri il düzgün tövsif etmi dir. Qeyd edil n m lin cinay t olmas,n, aradan qald,ran hallar, h mçinin cinay t m suliyy tind n azad edilm si üçün saslar yoxdur.

Cinay t i inin materiallar,nda olan Az rbaycan Respublikas, Daxili l r Nazirliyi Ba m liyyat Statistika v nformasiya dar sind n al,nm, t l bnam d n görünür ki, XXX v v ll r m hkum olunmam, d,r.

Mhk m kollegiyas, hesab edir ki, birinci instansiya m hk m si haql, olaraq, XXXnun ilk m hkumlu unu, cavanl, n, onun c zas,n, yüngüll dir n hallar kimi n z r alm, d,r. XXXnun c zas,n, a ,rla d,ran hal mü yy n edilm mi dir.

H mçinin, m hk m kollegiyas, qeyd edir ki, birinci instansiya m hk m si düzgün olaraq hesab etmi dir ki, AR CM-n,n 56.1.2-ci madd sin uy un olaraq t qsirl ndiril n xs XXX c zas,n, ümumi rejimli c zaç km mü ssis sind ç km lidir.

Az rbaycan Respublikas, Cinay t M c ll sinin 58.3-cü madd sin gör , c za t yin edil rk n tör dilmi cinay tin xarakteri v ictimai t hlük lilik d r c si, t qsirkar,n xsiyy ti, o cüml d n c zan, yüngüll dir n v a ,rla d,ran hallar, habel t yin olunmu c zan,n xsin islah olunmas,na v onun ail sinin h yat raitin t siri n z r al,n,r.

Az rbaycan Respublikas, Ali M hk m si Plenumunun öM hk m l r t r find n cinay t c zalar,n,n t yin edilm si t crüb si haqq,ndaö 25 iyun 2003-cü il tarixli, 4 sayl, q rar,nda m hk m l r tövsiy olunur ki, h r bir konkret halda t qsirl ndiril n xsl r t yin edil n cinay t c zas, Az rbaycan Respublikas, Cinay t M c ll sinin 8-ci madd sin müvafiq olaraq cinay tin tör dilmi si raitin , t qsirkar,n xsiyy tin uy un olmaqla dal tli olmal,d,r.

Az rbaycan Respublikas, Cinay t M c ll sinin 8.1-ci madd sin gör , cinay t tör tmi xs haqq,nda t tbiq edil n c za v ya dig r cinay t-hüquqi xarakterli t dbirl r dal tli olmal,d,r, y ni cinay tin xarakterin v ictimai-t hlük lilik d r c sin , onun tör dilmi si hallar,na v cinay t tör tm kd t qsirli bilin n xsin xsiyy tin uy un olmal,d,r.

H min M c ll nin 41.2-ci madd sin gör , c za sosial dal tin b rpa,, m hkumun islah edilm si v h m m hkumlar, h m d ba qa xsl r t r find n yeni cinay t rin tör dilmi sinin qar ,s,n, almaq m qs di il t tbiq edilir.

Mhk m kollegiyas, m hkum XXXna t yin edilm i c zan,n qanuniliyi v dal tliyini müzakir ed r k hesab edir ki, birinci instansiya m hk m si Az rbaycan Respublikas, CM-n,n 8, 41, 56 v 58-ci madd l rinin t l bl rin m l etm kl m hkumun c zas,n, yüngüll dir n hallar,, onun c zas,n, a ,rla d,ran hal,n olmamas,n,, tör dilmi cinay tin xarakterini, ictimai-t hlük lilik d r c sini, m hkumun xsiyy tini düzgün olaraq n z r al,b, ona m lin v xsiyy tin uy un olan qanuni v dal tli c za t yin etmi dir.

Odur ki, m hk m kollegiyas, hesab edir ki, dövl t ittihamç,s, Eldar Balaki iyev t r find n verilmi apellyasiya protesti v m hkum XXX t r find n verilmi apellyasiya ikay ti sass,z oldu undan t min edilm m li v Bak, h ri X tai Rayon M hk m sinin 12 mart 2015-ci il tarixli, 1(011)-42/2015 sayl, hökmü qanuni, sasl, v dal tli oldu undan d yi dirilm m lidir.

Göst ril nl r sas n v Az rbaycan Respublikas, CPM-n,n 397.1, 397.2 v 398.1.1-ci madd l rini r hb r tutaraq, m hk m kollegiyas,

Q RARA ALDI:

Bak, h ri X tai Rayon M hk m sinin 12 mart 2015-ci il tarixli, 1(011)-42/2015 sayl, hökmü d yi dirilm d n saxlan,ls,n.

Apellyasiya protesti təmin edilməsin.

Apellyasiya şikayəti təmin edilməsin.

Qərar elan edildiyi andan qanuni qüvvəyə minir.

Qərardan, Azərbaycan Respublikası, Cinayət-Prosesual Məcəlləsinin 410-cü maddəsinə göstərilən müddətlərdə, Azərbaycan Respublikası, Ali Məhkəməsinin kassasiya şikayəti və ya kassasiya protesti verilməlidir.

Sədrlik edən

Vaqif Mursaqulov

Hakimlər

Mirpaşa Hüseynov

Həsən Həmidov

Sədrlik edən:

imza

Hakimlər:

imzalar

Əli İsmailov:

SƏDR LİK EDƏN

VAQIF MURSAQULOV